

2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev ili”dir

MUĞAM DÜNYASI

Respublika VIII televiziya müsabiqəsinin Şuşa təntənəsi



Bu gün muğam dünyamızdan danışırıqsa, Azərbaycan muğamını milli-mənəvi dəyərlərimizin nadir incisi kimi qeyd etmək olar. Artıq Azərbaycan muğamı dünyəvi muğama çevrilmişdir. Heç bir elmi problem elmi yaradıcılıqdə tam əhatəli ola bilməz. Lakin qürurla demək olar ki, ulu keçmişimizdən bu günü zəmanəmizə qədər dialektik inkişafda olan xalqımızın mənəvi dəyəri hesab edilən Azərbaycan muğamı püxtələşmiş, yetkinləşmiş, dünyəvi zirvəyə qalxmış, bir çox xalqlar tərəfindən qəbul edilmişdir.

Müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu və rəhbəri ulu öndər Heydər Əliyev Azərbaycan muğamının inkişafına tarixi dəstək olaraq onu milli zəmində yüksəklərə qaldırmışdır. Onun layıqli davamçısı, möhtərəm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqının sərvəti olan muğamı olduqca intensiv inkişaf etdirmişdir.

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan xalqının mədəniyyət incisi, xalqımızın mənəvi sərvəti olan muğamın xarıcı ölkələrdə, xüsusən də Avropa dövlətlərində təbliği, YUNESKO kimi beynəlxalq qurum tərəfindən muğamın məhz Azərbaycan xalqının milli sərvəti olmasına qəbul edilməsi və təsdiqi, muğamla bağlı böyük layihələrin heyata keçirilməsi xalqın sərvətinə olan təmənnasız qayğı və hörmətidir.

Muğam dilə gətirilərkən önce Qarabağ yada düşür. Qarabağ Şuşa dünyası görkəmli ədiblər, şairlər, musiqiçilər, xanəndələr yada düşür. Buz bulaqların, dərin dərələrin, sərin meşələrin insan ruhuna bəxş etdiyi gözəlliklər dünyası yada düşür, insan fəaliyyətilə, onun bütün estetik hislərini kökləyən, ovxaranlayan möcüzələri dili gətirən birvarlıq yada düşür. Musiqi, çalıb-çağırmak, yaratmaq təkcə onun adamlarının qanına hopmuş zərif duyğu deyil, həm də torpağından, daşından, suyundan, təbiətindən göyərmiş əbədi həyat cövhəridir. Buna görə də el arasında deyildiyi kimi: “Qarabağda, Şuşada sanki quşlarda muğam üstündə oxuyur. Bəli, əbəs yerə söyləməmişlər ki, Şuşa Qafqazın sanatoriyasıdır”.

Bu sahədə akademik Teymur Bünyadovun gəldiyi elmi qənaətlər deyilənlərin sübutuna ehtiyac olmayan bir həqiqətdir desək yanılmaz olarıq, o yazır: “Azərbaycanda muğamlar qədim kökü üstündə ilk orta əsrlərdə öz inkişafını davam etdirmiş, daha da mükəmmələşmişdir. Ərazimizdə VII əsrde İslam dininin təşəkkül tapması və sonrakı inkişafı bu baxımdan böyük məna və məzmun kəsb edir... Quranın avazla oxunması da öz növbəsində muğam dünyasının inkişafına zəmin yaratmışdır (19, s. 64).

Musiqi tarixindən və ifaçılıq sənətindən yanan müəlliflər içərisində Səttar Hacı Hüsnü, Sadıxcan, C.Qaryagdioglu, Seyid Şuşinski, Bülbül kimi dahi səs ifaçıları olub. Ancaq tarixi musiqi məclisləri bərədə vətənpərvər, vətəndaş qiyətini onlardan daha

“Şuşa Azərbaycanın döyüñən ürəyidir”

**Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri.**

çox Böyük Vətən müharibəsində məhşur Kurski əməliyyatında tank döyüşündə şücaət və ığidlik göstərdiyinə görə orden və medallarla təltif olunmuş F. B. Şuşinskinin əsərlərindən bəhrələndiyini etiraf ediblər. Firidun Şuşinski tarix elminin nəzəri problemlərinidən mənimseyib musiqi dünyamızın elə bir sahəsinə müdaxilə etdi ki, həmin aləmi tədqiq və təhlil etməklə xalqın ruhu incəliyi, zərifliyi, estetik zövqü, mərdliyi, qəhrəmanlığı, bütünlükə keçdiyi acı, çətin, şərəfli yol və iftixar doğuran gözəllikləri barədə, zəngin təsəvvürləri əldə etmək mümkün oldu. Cox çəkmədi ki, onun ayrı-ayrı xalq xanəndələri, musiqiçiləri barədə məqalələri çıxdı. Nəhayət ciddi axtarışlardan sonra Azərbaycan musiqisinin bütöv bir aləmini təhlil-tədqiq edən bir çox ilk mənbə və məxəzləri az qala unudulmaq üzrə olan hafizə və yaddaşları üzə çıxaran, sənədləşdirən, Azərbaycan xalq musiqiçiləri (1970, 1979, 1985) adlı qiyətli kitabı çap olunmuşdur.

Əziz oxucu bu publisistik yazıda məşhur xanəndə, xalq artisti, qəzəlxan, gözəl qalxanlı səs tembri ilə hamını heyran edən mərhum Hacıbaba Hüseynin 70-ci illərdə yazdığı gənc muğam oxuyanlara məsləhət şeirindən bir neçə misra söyləmək yerinə düşərdi:

Hər kəsin, hər nə golir, ağlına ifa eyləyir,
Musiqimizi zay edən, bizlər üçün ar olsun.
Şeirlər sadələşib, azdi Fizuli eşidən,
Məncə, eşq əhli, gərək əslı xırıdan olsun.
Ey cavanlar, sizi Tanrı, sizə canım qurban,
Qoymayın sizə, bu muğamatımı xar olsun!

Artıq illər keçdikcə müstəqil Azərbaycanımızın gəncləri Azərbaycan muğamını əlində sükan kimi, bayraq kimi tutaraq onu ən yüksək zirvələrə qaldırdılar.

Bu il 26.08.2022-ci il Televiziya Muğam Müsabiqəsinin Şuşa təntənəsi unudulmaz tarixi bir gün kimi yadda qalacaq və əbədi yaşayacaqdır. Ona görə ki:

1. Muğam Televiziya müsabiqəsinin final mərhəlesi çox yüksək səviyyədə keçirilmişdir. Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Teyyub Aslanov, Mənsum İbrahimov, Səkinə xanım İsmayılova, Mələk xanım Əyyubova, Nəzakət Teymurova, əməkdar artist Fərqanə Qasimova, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, icraçı direktor, əruzşunas AYB-nin katibi İlqar Fəhminin böyük xidmətləri olmuşdur. Bu gün Azərbaycan muğamının qorunub saxlanılmasında əvvəlki muğam müsabiqələrinin iştirakçıları Qoçaq Babayev, Əlibaba Məmmədovun tələbəsi Babək Niftəliyev, İlkin Əhmədovun, Arif Babayevin tələbəsi Ehtiram Hüseynovun, Mənsum İbrahimovun tələbəsi Təyyar Bayramovun, Güllü Muradovanın, Səbinə Ərəblinskinin və başqalarının adları muğam həvəskarlarının sevimlisinə çevrilmişlər.

2. Bir də ona görə ki, yaddaşlarında əbədi qalacaq elə həmin gün 26.08.2022-ci ildə Azərbaycan Respublikasının yenilməz, ığid, qorxmaz, şücaətli, cəsur ordumuz Laçına yerləşdirildi və Laçında Azərbaycan Respublikasının üç rəngli bayrağını səmalar da dalgalandırdı.

3. Bir də ona görə yaddaşımızda əbədi qalacaq məhz elə bu gün Azərbaycan muğamının şöhrət tapmasında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın doğum gününə təsadüf edilir. 26.08.2022-ci ilin bu günü jurnalist-aparıcı Mehriban xanımla görüşüb, ad günü münasibətlə təbrik edib və soruşub: “Çox hörmətli Mehriban xanım, bu gözəl ad gününüzdə ən böyük arzunuzu eşitmək istərdik?” Mehriban xanım deyir: “Bizim ən böyük arzumuz, Qarabağ muğamını Qarabağda eşitməkdir və xidmətimizi görüb yaşamaq ən böyük xoşbəxtliyimizdir”.

Azərbaycan muğamının pərəstişkarları, respublikamızın Şimal-Qərb bölgəsi olan Zaqatalada millimənəvi dəyərlərimiz olan muğama qayğılı münasibətdən danışmasam bu publisistik yazımı özümə başışlaya bilmərəm. Yaddaşında qalan bir xatirəni də yazıya almaq istəyirəm.

Ali təhsil aldığım o illərdə tələbə dostlarım hərədən bir zarafatla mənə sataşaraq deyirdilər ki, Şimal-Qərb bölgəsində Zaqatalada ədəbi-bədii mühit, musiqi zəifdir, az inkişaf edir. Muğam eşidən azdır, o qədər də çox deyil. Tələbə dostlarının iradlarını qəbul etməzdim, Azərbaycan xalq ədəbiyyatı-el çələngi 1982-1983-cü ilin Qara Namazovun müəllifi olduğu kitabda Zaqatala rayonunun Varxiyan kəndində aşiq Məhəmməd, Aşağı Tala kənd sakini aşiq Dibronun, Qandax kənd sakini aşiq Arabın, Kəpənəkçi kənd sakini aşiq Murtuzəlinin, Əliabadlı aşiq Hüseynin, Çobankol kənd sakini aşiq Kazımın, Zümrüd İbrahim qızının, tanınmış yaziçi-jurnalista Xalidə xanım Hasilovanın (Qimir kənd), keçmiş SSRİ Jurnalıstlər İttifaqının üzvü Reyhan xanım Camalovanın, Azərbaycan Respublikası əməkdar jurnalisti 30-dan çox kitabın və elmi məqalələrin müəllifi, prezidentin fərdi təqəüdçüsü Əhməd İsayevin və qeyrilərinin adlarını iftixarla çəkərdim. Qeyd edim ki, bölgəmizdə muğam həvəskarları, muğam dinləyiciləri dünən olduğundan bu gün daha çoxdur. Onların sırasında qocaman, sayılıb seçilən onlarla senarilərin və sanballı elmi məqalələrin müəllifi, əməkdar müəllim və alim dərəcəsinə layiq Azərbaycan Müəllimlər Universitetində həmkarım olmuş Sabir Əhməd oğlu Qurbanovun adını şəxsən qeyd etmədən böyük şərəf duyuram. Yüksək elmi zəkasıyla fərqlənən, Vətən tessübkeşi, dövlətçiliyi dəstekləyən, hədsiz dərəcədə etik insanlıq normalarına əməl edən bir-birinin ardına 3 (üç) hissəli “Dədə Qorqud” işığında Kəpənəkçi qədim yurdum mənim” adlı gözəl, nəfis cildli bir ensiklopedik 940 səhifəlik kitabları ərşə gətirərək yeni bir tarixə imza atmış oldu.

Sabir müəllimin “Kəpənəkçi ulu kəndin oyaq xatırələri” 3 (üç) hissəli kitabında 280-ci səhifədən 300-cü səhifəyə qədər yazdığı “Doğma ana dilim” adlı seynəsi böyük bir elmi əsəri xatırladır. 293 səhifədə göstərir: Həqiqətən, dil, ədəbiyyat, musiqi incə varlıq olmaqla xalqımızın mənəvi sərvətidir. Təsadüfü deyil ki, böyük bəstəkarımız Üzeyir Hacıbəyov, şairlərimizdən Səməd Vurğun, Əliağa Vahid, Bəxtiyar Vahabzadə, Mirzəbaba Mustafayev Azərbaycan musiqisinin, xüsusən qəlbəri vəcdə gətirən muğamımız haqqında neçə-neçə ürəklərə yatan söz söyləmişlər.

Bəli, əziz oxucum, deyirlər söz yerində qızıldır. Bir də belə bir deyim var - “Ovçu buraxarsa ovu bərədən, onu heç taparmı düzəndən-dərədən”.

Burada Mirzəbaba Mustafayevin müğamımız haqqında yazdığı şeiri oxusaq bu yazdıqlarımıza bir aydınlıq gətirmiş olarıq:

Musiqi, muğam dinləyirəm mən,
Muğamat nəgmələr xəzinəsidir.
Təmiz məhəbbətlə seçən, sevilən,
Odlu ürəklərin vurğun səsidi.
“Rast”ında məna var, göylərdən dərin,
“Şahnaz” sədəsidi dütüncələrin.
“Sur” xəste Qasımın, böyük Mirzənin,
Aşiq Ələsgərin zənguləsidir.
“Zabul” yada salır, hicran qəmini,
“Qatar” xatırladır, vüsal dəmini.
“Mahur” arzularım, silsiləsini,
Məcnunlar, Kərəmlər nəşidəsidir.
“Bayati İsfəhan”, “Bayati Şiraz”,
“Hicaz” dəsgahından heç doymaql olmaz.

(Davamı 9-cu səhifədə)

MUĞAM DÜNYASI

(Əvvəli 2-ci səhifədə)

Diqqətlə, həvəslə, qulaq as bir az,
Ürək tellərinin dəfiləsidir.
“Seygah”ı nə zaman dinləyirəm mən,
Duyğular karvanı keçir qəlbimdən.
Gözəl həyatının elə bil ki, sən,
Qoç Koroğlumuzun cəngi səsindir.
Çıxıb seyrangahə bir al səhərdə,
Qulağını bir ver “Bayatı-Kürdə”.
Dayan “Səmayi-şəms” oxunan yerdə,
Gör necə kamanın inləməsidir?
Bu yurdun kamança, qaval səsi də,
Çoban tütəyinin gur nəfəsi də.
Şirin gərəylisi, şikəstəsi də,
Coşqun bir musiqi şəlaləsidir.

Baxın müğama olan insanın iç dünyasının istəyi, sevgisi budur! Əziz oxucu, etiraf edim ki, mən musiqiçi deyiləm, heç bir musiqi təhsili almamışam. Ancaq uşaqlıq və gənclik illərində həqiqətən çox gözəl və zildən səsim olub. Yaxşı yadımdadır 1959-1960-cı illərdə təxminən 12-13 yaşım olardı. Kəndimizdə VII illik məktəbdə oxuyurdum. Bir gün məni məktəbin direktoru Nurullayev Sədi müəllim otağına çağırıb və eşitmışdır ki, mənim gözəl səs tembrim var. Mənim oxumağımı yoxladı və məsləhət verdi ki, valideynlərinə de ki, səni təcilli musiqi məktəbinə göndərsinlər. Mən kənddə yaşadığım üçün biliirdim ki, valideynlərim mənim təklifimi qəbul etməzlər. Ona görə ki, evin tək oğlu idim və kənddən çıxmaga razı olmayıacaqlar. Yaşa dolduqca çox təessüfləndim, amma hər şey gec idi. Çox təəssüf...

Ali təhsil aldığım zaman ikinci xoşbəxt bir qapı üzümə açıldı. Dedilər ki, dekan Ənvər Seyidov səni dekanatlığa çağırır. Getdim, dedi ki, səni bura çağırmaqdə məqsəd hər il seçim edirik. Əlaçı tələbələrdən institutda qalib müəllim işləmək üçün kadr hazırlayıraq. İnsti-tutun müəllimləri səni məsləhət bili-blər. Sevincimin həddi hüdudu yox idi. Mən tez razılıq verdim və dedi ki, sənin şəxsi işinə baxmışıq, evin tək oğlusun, kənddə yaşayırsan, adətən belə hal çox olub, tək oğlu evdən buraxımlar, get evə icazə al gəl. Biz səndən elimli, məsuliyyətli, yüksək mədəniyyətli bir müəllim olacağına ümidi edirik. Sevinə-sevinə evə gəldim, valideynlərimin uzaq görənliliyinin olmaması mənə Bakıda 1969-cu illərdən orada qalıb, kadr hazırlığı kimi işləməyimə icazə vermədilər ki, sənə bu kənd evini, bizi qoyub getməyə qəti etiraz edirik. Ənvər Seyidov eşi-dib dedi, çox heyf vaxt gələcək sən peşman olacaqsan. Bu da ikincisi, çox təəssüf. Yaziq kəndcisi.

Yenə qayıdaq musiqiyə. Leninqrad ətrafin-də hərbi xidmətdə olanda bir gün rotada elan etdi-lər ki, bu axşam biz bayram gecəsi keçirəcəyik. Kim çalmaq, oxumaq ümumiyyətlə nə ifa edirsə qabaqcadan starşinaya məlumat ver-sin. Mənə yaxın olan Əreblinski adına Sum-qayıt Dram Teatrının aktyoru Əli Nurla məsləhət etdi ki, biz nə edək, Azərbaycanımızı necə təmsil edək. Əli Nur dedi ki, sən gitara çala bilirsənmi. Dedim, institutda tələbə olan-da bir neçə havalar çalmağı öyrənmişəm. Bir az məşq edib bayram axşamina hazırlaşdıq. Bizə növbə çatanda mən gitarada çalmağa başladım. Əli Nur qalxanlı səslə əsil artist Ko-roğlu kimi oxumağa başladı. O elə oxuyurdı ki, hamının çox xoşuna gəldi və alqışladılar. Ondan sonra rotada bizə münasibət dəyişdi.

Burada bir haşiyəyə çıxmaq istəyirəm. Mənim əsgərlik dostum Əli Nurun 2 oğlu var. Onun birisi Vətən müharibəsində şəhadətə ucalıb. Fürsətdən istifadə edib valideynlərə Al-lahdan böyük səbr versin, şəhidlərimizin isə yeri cənnət məkanı olsun deyək.

Ümumiyyətən ömürdən ötüb keçən illər (10 illiklər) ərzində Azərbaycan musiqisinə, müğamına olan dərin istək, məhəbbət, sevgi və saygılırinın nəticəsi kimi bir məqalə çərçivəsində publisist yazı hazırlamağı, şeir, sə-

nət və müğam həvəskarları ilə həmsöhbət ol-mağı özümə rəva bilmisəm. Əlbətdə bu istək, bu arzu heç şübhəsiz VIII Televiziya Müğam Müsabiqəsinin təsirindən, xoş təsüratından yaranmışdır.

Muğam! Ulu xalqımızın dərin zəkasından, onun fəlsəfi düşüncəsindən yaranıb bu günlərimizə qədər davam edən sənət möcüzəsidir, Azərbaycan müğamı! Beləliklə bir daha Bey-nəlxalq Müğam Festivalını xatırlamaq yerinə düşərdi. Dünyanın on yeddi dövlətinin: Azərbaycan, Böyük Britaniya, Macaristan, Almaniya, İran, İraq, İtaliya, Kanada, Çin, Niderland, Rusiya, Suriya, Tacikistan, Quds, Türkiyə, Özbəkistan, Fransanın nümayəndələri bu festivalın iştirakçıları olmuşlar. “Muğam dünyası” adlı elmi simpozium keçirilmiş və bu tədbirdə məruzələr dinlənilmişdir. Mən belə hesab edirəm ki, “Muğam dünyası” fəlsəfəsinin əsas ideyası kimi səslənməsi dahi Heydər Əliyev tərəfindən əsası qoyulan mədəniyyətlərin qarşılıqlı təsir dairəsinin nəticəsidir, məhsuludur.

Hal-hazırda möhtəşəm layihələrə rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən mədəni siyasetin təzahürü bütün sahələrdə müasir Azərbaycan mədəniyyətinin inkişafının ümumi xarakterini əks etdirir. Bu prosesdə Azərbaycan xalqının mənəviyyatının genetik əsası kimi müğam başlıca rol oynayır. *Muğamatdalğalanır, dılə könül nəğməsidir, Rəqs edənlər də Vətən qızlarının dəstəsidir. Əllərdə yaylıq tutub, qanad açırlar havada, Bunu quşlar da görüb rəqsə gəlirlər yuvada. Qurban olaram müğamin Şuşa təntənəsinə, Zəfər Günü yaraşan Azərbaycan ölkəsinə.*

SSDSSBİYYAT

1. Şuşinski F.M. Ş 88. Seyid Şuşinski. Monoqrafiya. Təkmilləşdirilmiş təkrar nəşr. Bakı, işıq, 1991, 180 səh.

2. Mina Hacıyeva. Azərbaycan Muğam Fəlsəfəsi. Şərq-Qərb Nəşriyyatı, Bakı, 2016, Aşıq Ələsgər küçəsi 17.

3. Azərbaycan Xalq ədəbiyyatı - el çələngi, 1982-1983 il. Qara Namazov

4. Sabir Qurbanov “Dədə Qorqud” işığında Kəpənəkçi qədim yurdum mənim, III hissə, 940 səh. 2017.

15.11.2022



Şakir İBRAHİMOV

(Şakir İbrahimli),

AYB-nin üzvü, Qızıl qələm mükafatı laureati,

AR-nin fəxri müəllimi, AR Mühəribə,

Əmək və Silahlı Qüvvələr Veteranları

İctimai Birliyinin üzvü

Zaqatala rayonu Çobankol kəndi.